

# DEMOKRATİYA

*məqalələri*

12

*Orduya mülki  
nazarat*

*Maykl F. Reiro*



# DEMOKRATİYA

## *məqalələri*

«Hətta ölkə üçün hərbi güvəs saxlanılması yaruriolsa belə, müdrik və ehtiyatlı xalqın ayıq gözü hər zaman onun üstündə olmalıdır».

*Samuel Adams,*  
İstiqlal Fəzənnəsinin müəllifi

**İcraçı redaktor:** Corc Klak / **Redaktor:** Melvin Urofski  
**Baş redaktor:** Pol Malamud / **Bedil tərtibatçı:** Tadeusz Miksinski

«Inam» Pluralizm Mərkəzində tərcümə olunub. [www.inamcfp.org](http://www.inamcfp.org)  
**Tərcüməçi:** Cahan Əliyeva / **Redaktor:** Vahid Qazi / **Korrektor:** Kəməle Cəfərova

MÜƏLLIF HAQQINDA:

Maykl F. Keiro doktorluq dissertasiyasını 1999-cu ildə Virciniya Universitetində müdafiə edib. O, Virciniya və Cənubi Illinois universitetlərində dərs deyib və hazırda Viskinson-Stevens Point universitetində çalışır.  
Maykl Keironun maraq dairəsi və araşdırmları Amerikanın xarici siyaset məsələlərini və xarici siyaset proseslərini əhatə edir.

**B**irleşmiş Ştatlar 1789-cu ildən sonrakı dövrlərdə nisbətən çox az sayıda davamlı hərbi əməliyyata cəlb olunmuşdur. Bunun da nticəsi olaraq Amerikanın ictimai mərağı əsasən daxili məsələlərinə üzərinə yönəlmış, xarici və milli təhlükəsizlik məsələlərinə isə ötəri diqqət yetirilmişdir. İctimai rəy sorğuları göstərir ki, amerikahların çoxu xarici siyaset məsələlərinə üümən laqeyd münasibət başlayır və yalnız beynəlxalq aləmdə böhranlı vəziyyət yarandıqda onların bu məsələlərə marağı artır. Bununla belə, Amerika Birleşmiş Ştatlarının yaradılmasının ilkin motivi Konstitusiyada ifadə edildiyi kimi, «ümmüni müdafiəni təmin etməkdən» ibarət olmuşdur. ABŞ Konstitusiyasının 1-ci maddəsinin 8-ci bölməsində sadalanan 18 səlahiyyətin üçdə biri hərbi və xarici siyaset məsələləriyle bağlıdır. Təsadüfi deyil ki, «Federalist məqalələr»də öz əksini tapan məsələlərin də əksəriyyəti Birleşmiş Ştatların müdafiəsiylə bağlı idi.

Yeni mərkəzi dövlət yaradıllarən onun qurucuları ölkəni lazımi şəkildə müdafiə edə biləcək dövlət strukturu yaratmağın əhəmiyyətini yaxşı başa düşürdülər. Effektli, vahid hərbi və xarici siyaset orduya güclü icraedici rəhbərlik sistemi tələb edirdi. Onlar bunu da anlayırdılar ki, hərbi qüvvələrə adekvat şəkildə nəzarət edilməzsə, onlardan dövlət strukturlarını ələ keçirmək və demokratiyaya təhlükə törətmək üçün istifadə oluna bilər. Qurucu Atalar instinkтив olaraq hərbi gücdən sui-istifadə edilməsindən qorxur, zaman keçdikcə güclü icra strukturunun diktatura və ya demaqogiyyaya çevriləcəyindən ehtiyat edirdilər. Onlar tarixi təcrübədən biliirlər ki, belə sui-istifadələr o qədər də nadir hadisələr deyil. Beləliklə, onlar əmin idilər ki, yeni Konstitusiyada demokratiyanı qorumaq məqsədilə hərbi qüvvələrin mülki hakimiyyətə tabe edilməsi hökmən öz ifadəsini tapmalıdır. Aleksandr Hamilton 28 sayılı «Federalist»də yazırırdı: «Məsələylə bağlı bütün digər mülahizələr bir yana, dinc dövrlərdə ordu birləşmərinin cilovlanması ilə əlaqədar sərt müddəələr tələb edən kəslərə veriləcək ən dolğun cavab budur ki, yeni yaradılacaq dövlətdə bütün hakimiyyət xalq təmsilçilərinin əlində olmalıdır. Bu çox vacib şərtdir və hər şeydən də

*əvvəl, xalqın sivil cəmiyyətdə əldə edə biləcəyi hüquq və imtiyazlarının yeganə təsiri müdafiəsidir».*

Qurucu Atalar daimi ordunun ölkənin qorunmasında və onun müdafiə məsələlərində böyük əhəmiyyəti olduğunu qəbul etsələr də, inanırdılar ki, azadlığı qorumaq və hakimiyyətdən sui-istifadənin qarşısını almaq hərtərəfli diqqət tələb edir. Ceyms Medison 41 sayılı «Federalist»də bunu belə izah edirdi: «Xarici təhlükəyə qarşı təhlükəsizliyin təmin edilməsi vətəndaş cəmiyyətinin ibtidai məqsədlərindən biridir... (Lakin) daimi güc... zəruri ola bildiyi qədər də təhlükəli bir vasitədir. Kiçik miqyasda o, bir o qədər də əlverişli deyil, geniş miqyasda isə çox ağır, məhvədici nəticələr törədə bilər. İstənilən miqyasda bu güclə xüsuslu ehtiyatla davranışın, ona qarşı qabaqcadan ciddi ehtiyat tədbirləri görülməlidir. Ağullu xalq bütün bunları üzvi şəkildə birləşdirməlidir; o öz təhlükəsizliyi üçün şəhəriyyəti vasitəyə çevrilən heç bir resursdan ağılsızcasına imtina edə bilmədiyi üçün bütün uzaqqrəmliyini öz azadlıqlarına ziyan verə biləcək vasitənin zəruriliyi və təhlükəsizliyinin azaldılmasına sərf etməlidir.

*Belə bir uzaqqrəmliyin aydın nişanları təklif edilən Konstitusiyada öz əksini tapmışdır. Həmin Konstitusiya ilə möhkəmləndirilən və təhlükəsizliyi təmin olunan İttifaqın özü yaradılacaq hərbi qüvvələrin təhlükəli ola biləsi ilə bağlı bütün şübhələri aradan qaldırır».*

Buna görə də Konstitusiya hakimiyyətin prezident idarəsinin əlində hədən artıq cəmləşməsinin qarşısını almaq məqsədilə ordunun yaradılması və saxlanılmasına, yəni bunun üçün maliyyə vəsaiti ayrılmamasına görə məsuliyyəti Konqresə həvalə edir. Bundan əlavə, düşünülməmiş və tələm-tələsik qərarları önləmək üçün icra orqanı olmayan Konqresə mühərribə elan etmək səlahiyyəti verilmişdir. Bununla belə, Konstitusiya prezidenti ABŞ Silahlı Qüvvələrinin və donanmasının ali baş komandanı təyin etmiş, beləliklə, ona xarici hücumlara müqavimət göstərmək, dövləti və milləti müdafiə etmək üçün geniş səlahiyyət vermişdir.

Bir çox prinsiplər kimi, orduya mülki nəzarətin təfərrüatı da Konstitusiyada açıq şəkildə ifadə olunmayıb.

Orduya 1789-cu ildəki mülki nəzarətlə bugünkü mülki nəzarət arasında böyük fərq var. Faktiki olaraq Qurucu Atalar heç zaman peşkar ordu barədə düşünməyiblər və elə buna görə də bu gün mövcud olan mülki nəzarətin təbiətini olduğu kimi görə bilməzdilər. Nəticə etibarilə Amerikada orduya mülki nəzarət həm adət-ənənəyə, həm də Konstitusiyaya uyğun şəkildə təkamül prosesi keçmişdir.

### Vətəndaş - əsgər ənənəsi

**K**onstitusiya özü birbaşa daimi ordu birləşmələrinin yaradılmasına müzakirə etmir. Qurucu Atalar hərbi xidmət karyerası konsepsiyası ilə tanış deyildilər. Onlar mühərribə dövründə hərbi xidməti bütün vətəndaşlara aid olan bir iş kimi nəzərdən keçirmişlər. Corc Vinqtonun özü

ən tanınmış əsgər və dövlət xadimi olduğundan, Amerika inqilabı dövründə Konstitusiya konventində toplaşan nümayəndlərin çoxu hərbi rütbəyə malik idi. Faktiki olaraq o dövrə mülki və hərbi təbəqələr arasında bölgü ideyası, demək olar ki, mövcud deyildi.

Bu məsələ ilə əlaqədar Qurucu Ataların düşüncəsini Konstitusiyanın 1-ci maddəsinin 6-ci bölməsindən öyrənmək olar: «Heç bir senator, yaxud nümayəndə (Nümayəndlər Palatasının üzvü – red.) seçildiyi müddətdə Amerika Birleşmiş Ştatlarının heç bir rəsmi idarəsində mülki vəzifəyə təyin edilə bilməz və həmin müddət ərzində onun maaşı artırıla bilməz; eləcə də Birleşmiş Ştatlarda hər hansı bir vəzifəyə təyin edilən şəxs bu vəzifədə qaldıqca Kongressin heç bir palatasının üzvü ola bilməz».

Bu müddəə Konqres üzvlərinin eyni zamanda icra və ya məhkəmə orqanlarında vəzifə tutu bilməsi fikrini də inkar edir. Burada səlahiyyətlərin bölgüdürlənməsiylə bağlı əsas konstitutional prinsip – hakimiyyətin hər bir qanadının ayrıca və bir-birindən asılı olmadan fəaliyyət göstərməsi düşüncəsi öz əksini tapıb. Ancaq na bu müdədə, na də Konstitusiyanın heç bir digər yerində senator, yaxud konqresmenlərə hərbi vəzifəyə təyin edilmək qadağan olunmayıb. Qurucu Atalar bu şəxslərin Amerika cəmiyyətində ən qabiliyyətli adamlar olmasına inandıqları

üçün böhranlı zamanlarda onların təbii olaraq hərbi komandirlər kimi xidmət edəcəklərinin qəbul edildilər. Faktiki olaraq, maddənin Konstitusiyaya daxil edilməsi hərbi vəzifələrin istisna təşkil etdiyini əsaslandırdı. Konstitusiya müəllifləri orduya qeyri-pesəkar sahə kimi baxurdular; hərbi qüvvələr əsasən daimi ordudan, yaxud nizami xalq milisindən ibarət olmuşdu və daimi ordu yalnız ölkə mühərbi şəraitində olduğu zaman fəaliyyət göstərəcəkdi. 1787-ci ildə keçirilən Konstitusiya konventinə toplaşmış nümayəndələrdən biri – Elbrick Gerrinin izahına görə, «sülh dövründə daimi ordu saxlamaq respublikacı dövlət quruluşunun prinsiplərinə cavab vermir, xalqın azadlığı üçün təhlükə törədir və ümumiyyətlə, despotizmin yaranması üçün destruktiv mexanizmə çevrilir».

**M**ülli ki, hər bir sağlam vətəndaş xalqın, azadlığın müdafiəsinə görə məsuliyyət daşıyır və lazımlı gələrsə mühəribəyə getməlidir.

Ordunun demokratik prinsipləri reallaşdırmaq və vətəndaş iştirakını həvəsləndirmək üçün lazımlı idəyasını da nəzərə alan Qurucu Ataların məqbul hesab etdikləri yeganə hərbi qüvvə zabitlərlə siravilər arasındakı fərqliq sifira endirildiyi nizami xalq milisi idi.

Bələliklə, Qurucu Atalar İngiləbi mühəribədən sonra daimi ordunun əsərini azaltmış və qərb sərhədlərinin qorunmasını ştatların nizami xalq milisi qüvvələrinə həvalə etmişdilər. Bu ixtisarlar Amerika demokratiyanın hərbi təsisatlardan və hərbi funksiyalarlardan qorxusunu eks etdirdə, onun kökü qismən də koloniyalər dövründə Britaniya hərbi idarəciliyinin mənfi nəticələriylə bağlı idi. Bu qorxu XIX əsr boyu və XX yüzilliyin əvvəllərində Amerika siyaseti və cəmiyyətinin canına hopmuşdu. Amerikanın antimüharibə ovqatına malik dərin mədəni irsi və eləcə də onun coğrafi baxımdan təcrid olunması orduya məlki nəzarəti zaman keçdiçə qanuniləşdirdi.

Xüsusilə də dinc vaxtlarda ordu və hərbi təsisatlara qarşı mənfi münasibətin başqa, daha ümumi səbəblərindən biri ölkənin formallaşması dövründə hakim mövqeyə malik anqlosakson mədəni irsi ilə bağlı idi. Britaniya or-

du-

sundan siyasi müxalifəti sixışdırmaq üçün istifadə edilməsiylə bağlı 1640-ci illərdə Kromvel dövründə britaniyahıların reaksiyası XVIII yüzillikdə hələ də yaddaşlarda canlı şəkildə yaşayır. Bundan əlavə, Amerika iinqilabına gətirib çıxaran ən əsas gərginliklərdən biri Büyük Britaniya qoşunlarının Fransa və hindu mühəribələrindən sonra (1754–63) Amerika torpaqlarında yerləşdirilməsi idi. Kolonialistlər bu müdaxiləni, bir İngiltərə vətəndaşı kimi, öz hüquqlarına və eləcə də bunun Böyük Britaniyanın özündə yolverilməz olduğuuna dayanaraq rədd etdilər. Oxşar ehtiyatlı münasibət inqilabın bütün gedisi boyu özünü göstərdi. Kontinental Konqresin ordunu rəsmiləşdirməsi və onun təminatını öz üzərinə götürməsinə Şnail olması məqsədilə general Corc Vashington Konqresi bu ordudan öz səlahiyyətlərini genişləndirmək üçün istifadə etməyəcəyinə inandırmalı idi. Buna görə də qızığın mühəribə dövründə belə amerikalılar hərbi hakimiyətə şübhə ilə yanaşırdılar.

Amerikanın orduya münasibətində coğrafi şərtlər də mühüm rol oynamışdır. XIX əsr boyu nəhəng okeanlar Şimali Amerika qitəsi üçün buffer rolu oynayır və Amerikanın qonşuları onun üçün elə bir böyük təhlükə yaratırdı. Coğrafi cəhətdən təcrid olunması Birləşmiş Ştatları Avropa və Asiyadan gözənlənilən ciddi hərbi təhlükələrdən faktiki olaraq sığortalanmışdı. Birləşmiş Ştatların zəngin təbii sərvətləri də onun dünyasının qalan hissəsindən asılı olmamasına şərait yaratmışdı.

Respublikanın ilk illərində amerikalıların orduya məlki nəzarəti necə qəbul etdiklərini dörd əsas şərt məşyəyənləşdirirdi. Əvvəla, böyük hərbi qüvvələrə azadlıq təhlükə, Britaniya tarixində qalma miras kimi baxılardı və Koloniya dövründə Britaniya ordusunun müdaxiləsi hələ unudulmayıdı. İkinci, böyük hərbi qüvvələr Amerika demokratiyasına təhdid ola bilərdi. Bu düşüncə vətəndaş-əsgər ideali və aristokratik, yaxud avtoritar hərbi təbəqənin yarana biləcəyindən doğan qorxu ilə bağlı idi. Üçüncü, böyük hərbi qüvvələr iqtisadi yüksələşə əngəl tərədə bilərdi. Çünkü böyük daimi ordunun saxlanılması yeni döv-

letin təzəcə dirçəlməkdə olan iqtisadiyyatına çox ağır yük olacaqdı.

Nəhayət, böyük hərbi qüvvələr sülh üçün təhlükəydi. Qurucu Atalar belə bir liberal düşüncəni qəbul etmişdilər ki, silahlannma yarışı hökmən mühəribəyə aparıb çıxarırlar. Buna görə də orduya məlki nəzarət tarixi şərtlərdə asılı olaraq doğmuşdu və zaman keçdikcə adət-ənənə və inanc vasitəsilə amerikan siyasi düşüncəsində kök salmışdır.

## İlk prezidentlər hərbi komandirlər kimi

Konstitusiyanın ali baş komandanla bağlı müddəasında deyilir ki, digər vəzifələrlə yanaşı *«prezident Birləşmiş Statlar ordusunun və donanmasının, ayrı-ayrı ştatların Birləşmiş Statlar üçün həqiqi xidmət çağırılan mili dəstələrinin ali baş komandanıdır»*. Bu müddəə ABŞ-in bütün tarixi boyu fundamental rol oynamışdır, çünkü onda hərbi məsələlərə məlki nəzarətin təmin edilməsinə daimi çağrış vardır. Konstitusiya müəlliflərinə mühəribə dövründə senatorların general olmasına məmkünlüğünü nəzərdə tutmağa icazə verə eyni prinsip onların, prezidentin mühəribə dövründə ali baş komandan olması idəyasını da qəbul etmələrini asanlaşdırılmışdır.

**B**urada həllədici cəhət odur ki, ABŞ prezidentinin özü bütün funksiyaları baxımından demokratik dövlətin tələb etdiyi məhdudiyyətlərin obyektinə çevrildiyindən onun öz icraçı səlahiyyətlərini artırmaq üçün hərbi qüvvələrin baş komandanı vəzifəsindən və ordudan istifadə edə bilməsi, ümumiyyətlə, o qədər də asan deyildi. Prezidentin hərbi funksiyaları yerinə yetirməsilə bağlı Qurucu Ataların gözəmləri, ilk baxışdan döyüş meydanında qoşunlara fərdi qaydada başçılıq edilməsi baxımdan onların səhvi kimi görünə bilər.

Ancaq gözənlənilən məqsəd ondan ibarət idi ki, prezident döyüş meydanında orduya rəhbərliyi öz üzərinə götürür bilərdi və görməliydi. XIX yüzillilik boyu prezidentlər bu işi heç bir tərəddüdə yol vermədən həyata keçiriblər. ABŞ-in ilk prezidenti kimi Corc Vashington 1799-cu ildə Pensilvaniyada hökumətin aksız vergisinin əleyhinə baş qaldıran qanlı Viskey üşyanını yatırarkən bu ənənənin ilk

nümunəsini yaratmış oldu. Üsyanın kiçikmiqayashi olmasına və dar bir ərazi də məhdudlaşmasına baxmayaraq, Corc Vaşinqton onu məhz dövlət çevrilişi məqsədi güdən zoraki qiyam kimi dəyərləndirdi. C. Vaşinqton bəyan etdi ki, əgər üsyançılar susdurulmazsa, «*biz bu ştatda dövlətlə vidalaşmali ola bilərik*». Federal hakimiyətin gücünü göstərmək üçün Corc Vaşinqton bütün digər hərbi qüvvələri inqilabi ordu ilə birləşdirib, onun birbaşa Pensilvaniyaya yürüşünə şəxsən rəhbərlik etdi.

Digər prezidentlər Vaşinqtonun yolunu davam etdirdilər. Bir o qədər effektli olmasa da, prezident Ceyms Medison 1814-cü ildə Böyük Britaniya qüvvələrinin hücumuna qarşı paytaxtın müdafiəsini təşkil etdi.

1840-ci illərdə Meksika-Amerika müharibəsi zamanı prezident Ceyms K. Polk ali baş komandan kimi öz vəzifəsini meksikalılara qarşı hücumda Amerika ordusuna şəxsən rəhbərlik etməklə yerinə yetirdi. Polk birbaşa döyüş meydanında orduya rəhbərlik etməsə də, onun strateci qərarları ordunun fəaliyyəti üçün əsas götürüldü. XIX yüzillik boyu prezidentlər hərbi strategiyaları şəxsən işləyib hazırlamaqla və hərbi məsələlərdə şəxsən iştirak etməklə orduya rəhbərliyi davam etdirmişlər. Bu səlahiyyətlərdən ən geniş şəkildə istifadə edən prezident Avraam Linkoln olmuşdur.

Linkoln Amerika demokratiyasının heç zaman rastlaşmadığı çox ağır və ciddi bir təhlükə ilə üz-üzə qalmışdı. Cənub ştatlarının şimal ştatlardan ayrılmak istəyi və İttifaqın parçalanması təhlükəsi ilə üzləşən Linkoln ölkənin bütövlüyünü qoruyub saxlamaq üçün bir prezident kimi ona verilən icra səlahiyyətlərindən maksimum şəkildə istifadə etdi. O, Konqresin 1861-ci ilin aprelində keçirilməli olan sessiyasını iyul ayına qədər təxirə saldı. Bundan sonra Linkoln ali baş komandan kimi öz səlahiyyətlərinə arxalanaraq Konqresin razılığı olmadan milis dəstələrini bir yerə toplayıb ordunu və donanmanı genişləndirmiş, könüllüləri hərbi xidmətə çağırmuş, Konqresin təsdiqini almadan dövlət pulunu xərcləmiş, mütəhimlərin möhkəməyə çağırılmasını müvəqqəti dayandırmış və konfederatları donanma blokadmasına almışdı. Həmin ilin iyulunda Linkoln Konqresə müraciət edərək demişdi:



*«Dövlətin (icra qanadının) müharibə etməkdən başqa heç bir çoxis yolu qalmamışdır; ona qarşı yönəlmış güce müqavimət göstərmək, güc işlədərək onu qoruyub saxlamaq lazımlı gəldi... Bu tədbirlər, sözün tam mənasında qanuni olub-olmamasından asılı olmayaraq, xalqın tələbi və ictimai zərurətdən meydana çıxmışdır; o vaxt, indi də olduğu kimi, Kongresin bu tədbirləri ratifikasiya edəcəyinə inanırımdı... İndi israrla təkid edilir ki, bu səlahiyyətlər icra hakimiyəti-nə yox, məhz Kongresə verilib. Ancaq Konstitusiyanın özü də bu səlahiyyəti kimin və yaxud hansı qanadın icra etməsi məsələsinin üstündən sükütlə keçir; təhlükəli halların yaranması ilə bağlı şərtlər acıq göstərilsə də, bu sənədin müəlliflərinin istənilən təhlükə halında Kongres üzvləri bir yerə toplanana qədər həmin təhlükənin maneəsiz böyüməsini im-*

dövlətin hərbi qüvvələrinin başlıca rəhbəri kimi prezidentin mövqeyinin möhkəmlənməsinə kömək etdi. XVIII əsrədə olduğu kimi, XIX əsrədə də siyasi və hərbi salahiyət arasında açıq-aydın bölgü həddi yox idi. Bir çox siyaset adamları hərbi vəzifə tutmaq imkanına malik olaraq qalırdılar və prezident tərəfindən hərbi funksiyaların yerinə yetirilməsi xırda çətinliklə yaradırdı; bəlkə də ona görə Linkolnun daha geniş səlahiyyətləri öz üzərinə götürməsinə baxmayaraq, prezidentlər Konstitusiyada onların səlahiyyətlərinə qoyulan bütün məhdudiyyətlər hörmətlə yanaşmaqdə davam edirdilər. Bu dövrədə daha aydın hərbi-siyasi ierarxiya strukturu yarandı: prezident ordu və donanma katibləri (nazirləri) ilə birlikdə ən üstün mövqədə dayanır, döyüş meyda-

nunda bütün komandirlər birbaşa əmrlər verirdi. Buna görə də siyasi və hərbi məsuliyyətlər bir-birinə qarışmış halda qalırdı. Prezident müntəzəm surətdə əvvəlki hərbi təcrübədən istifadə



*kan verilməsini nəzərdə tutduqlarını güman etmək heç də inandırıcı deyil, çünkü indiki halda olduğu kimi, bəzən Kongres üzvlərinin bir yerə toplasma-sının özünü qiyamçılarından qorumaq lazımlı gələ bilər. Çox təsəssüflər olsun ki, dövlətin üzəşsüdüyü təhlükəni dəf etmək üçün icra hakimiyəti öz vəzifəsi ni müharibə elan etmək səlahiyyətini həyata keçirməklə yerinə yetirməyə məcbur olmuşdur».*

Ancaq Linkolnun səlahiyyətlərindən istifadəsi təkcə bununla məhdudlaşmamışdı. 1862-ci ilin yazında Linkoln İttifaq qoşunlarının istiqamətləndirilməsində iştirak etmişdir. O, əməliyyat planını şəxsən özü müəyyənləşdirmiş və müvafiq icraedici qərarlarla qoşunların hərəkətini istiqamətləndirmişdir. Lakin Linkoln hərbi siyasetin formalasdırılmasında bu cür birbaşa iştirak edən sonuncu prezident olmuşdur.

Linkolnun ali baş komandan funksiyasından bu şəkildə istifadə etməsi

edir, generallar isə siyasetə cəlb olunurdular. XIX əsrin başa çatlığı, XX əsrin başlığı dövrlərdə isə hərbi komandır/prezident funksiyalarının birləşdirilməsi ideyasını reallaşdırmaq xeyli çətinləşdi. Yeni texnologiyanın, hərbi peşəkarlığın yaranması və Birleşmiş Ştatlarda beynəlxalq aləmdə səhnəyə çıxması siyasetçilərlə hərbi komandirlər arasındaki münasibətlərin mözəmununu dəyişirdi. Orduya mülki nəzarətin ictimaiyyət tərəfindən qəbul edilməsiylə bağlı XIX əsrədə formalaşmış ciddi prinsip, bir az fərqli formada olsa da, bu ənənənin XX əsrədə daha da möhkəmlənməsinə xidmət etdi.

## XX əsrədə dəyişilən balans

XX əsr böyük müharibə əsri kimi başlandı. 1912-ci ildə Vudro Vilson prezident seçildiyi zaman Birleşmiş Ştatlarda məqsədləri əsasən daxili

səciyyə daşıyırdu. Hətta 1914-cü ildə Avropada müharibə başlayanda Vilson Birləşmiş Ştatlar üçün neytrallığı seçdi. Amma Amerikanın iqtisadi maraqlarına yönəlmış hücumlar Vilsonu Almaniyaya müharibə elan etmək məqsədilə Kongresə baş vurmağa məcbur etdi. I Dünya müharibəsindən sonra Vilson Millətlər Liqası haqqında sazişi Senatda ratifikasiya etdirə bilmədi və bu da ABŞ-in təcrid olunması ilə nəticələndi. Ondan sonrakı prezidentlər də Konqresin beynəlxalq məsələlərə könlüsüz qoşulması problemiylə üzləsdilər. 1929–1930-cu illərdə Konqres tariflərin yüksəldilməsiylə bağlı bir sıra qanunlar qabul etdi və bu iş gömrük tarifləri haqqında Smut-Holi qanunu ilə özünü kulminasiya nöqtəsinə çatdı. Bu tariflər Amerika iqtisadiyyatını xarici müdaxilələrdən qorumaq məqsədi daşısa da, ABŞ-in daha da təcrid olunmasına gətirib çıxardı. 1935, 1936 və 1937-ci illərdə Konqres Birləşmiş Ştatların Avropa müharibələrindən kənarda qalmamasına təminat verən bir sıra neytrallıq qanunları qəbul etdi.

**T**əcrid siyaseti Franklin Ruzveltin administrasiyası dövründə ən yüksək həddə çatdı. Büyyük depressiya böhranı ilə üzləşən Ruzvelt, ən azı, 1935-ci ilə qədər Amerikanın neytrallığını dəstəklədi və daxili siyasetin xarici siyaset üzərindəki prioritet mövqeyinə xüsusi əhəmiyyət verdi. Yalnız 1930-cu illərin sonlarında Ruzvelt Amerikanın Avropada cərəyan edən hadisələrə cəlb olunmasının əhəmiyyətini görməyə başladı.

Sanki taleyin ironiyası idi ki, məhz Büyyük depressiyanın nəticələrini aradan qaldırmaq üçün Ruzveltin hazırladığı «Yeni kurs» adlı daxili siyasetə bağlı iqtisadi islahatlar programını məhdudlaşdırmağa çalışan mühafizəkar Ali Məhkəmə son nəticədə prezident idarəsinin xarici məsələlərdə aparıcı rol oynamasına səbəb oldu və prezidentin orduya nəzarətini və onu yönləndirməsini gücləndirdi.

Ali Məhkəmə 1936-ci ildə «ABŞ -Kurtiss-Rayt Korporeyşn» şirkətinə qarşı» məhkəmə işi üzrə çıxardığı qararda prezidentin daxili və xarici məsələlərlə bağlı əlahiyyətlərinin hədlərini fundamental şəkildə dəqiq müəyyənləşdirdi və bəyan etdi ki, «president – federal hökumətin beynəlxalq münasibətlər sahəsində

*yeganə organıdır və bu səla-hiyyətin icrası üçün Kongresdən hər hansı bir razılıq tələb olunmur».*

Məhkəmə bu qərarını prezidentin xarici məsələlərlə bağlı əlahiyyətlərinin Konstitusiyada sanksiyalasdırılması, tarixi təcrübə və dövrün zəruriyyəti ilə əsaslandırdı.

Ruzvelt administrasiyası əsaslı şəkildə beynəlxalq problemlərlə məşğul olmağa başlayanda Avropa səməsini müharibə buludları bürümüş, dünya isə xeyli dəyişmişdi.

Əvvəla, texniki inqilab istənilən prezidentin müharibənin təbiəti və strateyiyasını tam şəkildə mənimsəməsini çətinləşdirmişdi. İkincisi, II Dünya müharibəsi qlobal bir münaqişə idi. Bu faktorlar müharibə dövründə və müharibədən sonra ordunun mülki qaydada gündəlik idarə olunması işini xeyli çətinləşdirə bilərdi. Buna baxma yaraq, ölkənin hərbi strukturu bu gün də mülki adamların, əsasən də prezident və onun komandası, o cümlədən müdafiə nazirinin möhkəm şəkildə tam nəzarəti altındadır. Onu da qeyd etmək lazımdır ki, konstitusional «xəzinə hakimiyyəti», yəni ordunun tamamilə ABŞ Kongresi tərəfindən maliyyələşdirilməsi buna öz vaxtını sərf etməyi arzulayan senator və konqresmenlər orduya nəzarət və təsir etmək imkanı yaradır.

1945-ci ildə «soyuq müharibə»nin başlanması Amerikanın təcridolma siyasetinə tam şəkildə son qoydu və Birləşmiş Ştatların dünya hadisələrinə öncül mövqə tutması ilə nəticələndi. II Dünya müharibəsi cəbhələrindən evlərinə dönen hərbi qulluqçuların çoxu hökumətdə mülki işlər, biznes və ya təhsil sahəsində çalışımağa başladı ki, bu da ilk dövrlərdə hərbi xidmət sahələri, Amerika şirkətləri və cəmiyyətin digər sektorları arasında bir sıra əlaqələrin yaranmasına səbəb oldu. Əvvəller, bir növ, Amerika cəmiyyətdən təcrid olunmuş hərbi qüvvələr indi çox fəal şəkildə onun işinə cəlb olunmağa başladı. Bu dəyişiklik əhalinin və elitanın orduya münasibətinin dəyişməsi ilə müsəyiət olundu. XIX əsrə formalılmış ordudan qorxu hissi «soyuq müharibə» dövründə hərbi qüvvələrin Amerikanın xarici siyasetində rolunun başa düşülməsi və qiymətləndirilməsi ilə əvəz edildi.

Texniki nailiyyətlərin inkişafı və Amerikanın dünya işlərinə cəlb olunması hərbi qüvvələr və institutlara nəzarətin onun təşkili və monitorinqinin hayata keçirilməsi üçün yeni hökumət orqanlarının yaradılmasını tələb edirdi. Milli Təhlükəsizlik haqqında 1947 və 1949-cu illərdə qəbul olunmuş qanunlar Qərargah Rəisləri Şurasını və Müdafiə Departamentini təsis etməklə geniş mərkəzləşdirilmiş nəzarət aparatı yaratdı. Prezidentə he-sabat verən kabinet səviyyəli müdafiə departamenti tezliklə ordu ilə mülki qurumlar arasında əlaqə xəttinə çevrildi. 1958-ci ildə qəbul edilən Müdafiə Departamentinin yenidən təşkil olunması haqqında qanun aktı müdafiə katibinin (nazirinin) əlahiyyətlərini gücləndirdi və 1960-ci illərdə bu vəzifəni daşıyan Robert MakNamaranın şəxsi nüfuzu sayəsində müdafiə katibliyinin əlahiyyət və gücü daha da möhkəməldəndi. Bu dəyişikliklər yeni şəraitdə prezident idarəsinin hərbi məsələlərdə əlahiyyətlərinin qorunub saxlanmasına xidmət etdi.

Bütün «soyuq müharibə» dövründə strateji hakimiyyət prezidentin əlində cəmləsməkdə davam edirdi. Ağ evdəki Milli Təhlükəsizlik Şurası və Müdafiə Departamenti vasitəsilə icra qanadı hərbi qüvvələrin səviyyəsi, onların silah-sursatla təminatı və bu qüvvələrdən istifadə məsələləri kimi ən mühüm əlahiyyətləri yerinə yetirirdi.

**A**merika hərbi qüvvələrinin Vyetnam müharibəsində öz hərbi məqsədlərinə dərhal nail ola bilməməsi mülki idarəciliyin xeyrinə olaraq peşəkar ordunun gücünə və əlahiyyətlərinə inamin zoifləməsinə səbəb oldu. Bir çox amerikalı yenidən ordu qararlarına və ordu seçimlərinə etibarını itirdi. Hətta hərbiçilərin öz içində belə hərbi qüvvələrin bu və ya digər təpşirmiş icra edə bilməsinə etimadsızlıq yarandı. 1970-ci illərdən etibarən ordu rəhbərlərinin çoxu hərbi gücdən istifadəyə ehtiyatla yanaşmağa başladı və bunu aydın bir hədəf olmadan siyasi məqsədlər üçün ordudan məhdud istifadənin uğursuzluqla nəticələnəcəyilk izah etdi.

Bələ bir ehtiyatlılıq iki mənbədən qaynaqlanır. Birinci, Vyetnamda məğlubiyyət özü ilə postvyetnam sindromunu gətirmişdi. Prezidentlər, ordu rəhbərləri, Konqres və ictimaiyyət Amerikanın öz məqsədlərinə hərbi

qüvvələrin köməyi ilə nail ola biləcəyinə şübhə ilə yanaşdırılar. İkincisi, ABŞ-in Vyetnamdakı rolü ilə əlaqədər Konqres özünün prezidentin hərbi qüvvələrdən istifadə etməsinə nəzarət səlahiyyətini yenidən önə çəkmişdi. 1973-cü ildə Konqres prezident Nixonun vetosuna qarşı müharibə səlahiyyətləri haqqında yeni qanun aktı qəbul etmişdi. Bu qanun prezidentin Konqresdən razılıq almadan hərbi qüvvələri xarici ölkələrə göndərmək səlahiyyətini məhdudlaşdırmaq məqsədini güdürdü. Qanunda deyilirdi ki, onun əsas məqsədi «*Konstitusiya müləlliyətinin niyyətini reallaşdırmaq...* Amerika Birləşmiş Ştatları hərbi qüvvələrinin xaricdəki münaqişə zonalarına Konqreslə prezidentin müştərək qərarı əsasında göndərilməsini təmin etməkdir». Qanun prezidentdən bu sahədə məsləhətləşmələr aparmağı və hesabat verməyi tələb etməklə, habelə onun hərbi qüvvələrdən istifadə sərəncamlarını Konqresin ləğv edə biləcəyini vurğulamaqla prezidentin müharibə səlahiyyətlərini korrektə etməyə cəhd göstərirdi.

**B**ütün bu cəhdlərə baxmayaraq, Konqresin Müharibə səlahiyyətləri haqqında Qanundan istifadə etməməsi, prezidentin isə onu qeyri-konstitusional adlandırması nəticəsində bu qanun simvolik bir şey olaraq qaldı. Əslində o, Konqresin razılığını almadan prezidentin hərbi qüvvələri xaricə göndərmək səlahiyyətini daha da gücləndirə bilərdi.

XX əsr boyu prezident, yaxud Konqres tərəfindən orduya məlki nəzarət ümumən gücləndirildi və Amerika dövləti və cəmiyyəti daxilində daha institusional şəkil aldı. Sürətlə silahlanmanın genişlənməsi hərbi qüvvələrə və institutlara məlki rəhbərlik və nəzarət meylinin zəruri şəkildə daha da güclənməsinə səbəb oldu.

### Hərbçi məsləhətinin hüdudları

Birləşmiş Ştatlar yeni əsrə qədəm qoymuş bir vaxtda ən böyük problem peşəkar ordunun məlki nəzarəti inkar etməsi, yaxud bu və ya digər yolla ona müqavimət göstərməsində deyil. İndi əsas məsələ ondan ibarətdir ki, məlki rəhbərlər XXI əsrin çətin və təhlükəli problemlərinin öhdəsində gəlmək üçün lazımlı olan müvafiq texniki ixtisas səriştəsinə və təcrübəsinə



malik olmaya bilərlər. Məlki rəhbərliyin başlıca çətinliyi effektli qərar verə bilməsi üçün prezident və onun komandasına zəruri texniki və digər informasiyalarla tanış edə bilmək naminə hərbi peşəkarlarla səmərəli işləyə bilməkdən ibarətdir.

Ordunun Amerikanın xarici işlər və müdafiə siyasetinə təsiri Amerika tarixi boyunca gah artmış, gah da azalmışdır. Ordunun təsiri bir çox faktorlardan, o cümlədən ictimaiyyətin təhlükələri duya bilməsindən, hərbi strukturlardan və onların qanun və ənənədə müəyyən edilən rolundan asılıdır. Amerika ordusunun özü xarakter etibarilə monolit olmaqdan çox uzaqdır və hərbi liderlərin Amerika demokratiyasında oynadığı rolu ekspert-məsləhətçi rolu kimi təsvir etmək daha doğru olar. II Dünya müharibəsində və Koreya müharibəsində yüksək rütbəli komandır olmuş general Metu Rıçveyin izah etdiyi kimi, «*hərbi müşavir ona təqdim edilən programların hərbi aspektlərinə əsaslanaraq və heç bir halda administrasiyanın istəyinə uymadan, yalnız milli mənəfələri heç nədən çəkinmədən, doğru-düzgün, obyektiv şəkildə qiymətləndirərək məsləhətə barədə öz peşəkar, səriştəli məsləhətini verməlidir. O öz məsləhətini məsləhətini verməlidir. O öz məsləhətini məsləhətini verməlidir.*»

Qüsası, peşəkar zabit hərbi qüvvələrdən maksimum dərəcədə necə səmərəli istifadə oluna biləcəyi barədə qərar çıxarılmasında ekspert rolunu oynamalıdır. Digər məsələlərdə o, məlki şəxslərlə hesablaşmalıdır. Beləliklə, ABŞ Konstitusiyası və Amerikada mövcud olan tarixi ənənə ordunun siyasi proseslərdə inzibati qaydada və ya bir alət kimi rol oynamaq imkanlarını xeyli məhdudlaşdırılmışdır.

Birləşmiş Ştatlar XXI əsrə qədəm basıldığı bir dövrdə hərbi liderlərdən harada və nə zaman müharibəyə başlamaq sualına cavab vermək tələb olunmur. Onların qarşısına daha məhdud suallar qoyulur: konkret məqamlarda və konkret strateci məqsədlər üçün ordudan daha səmərəli şəkildə necə istifadə etmək olar? 1983-cü ildə Ronald Reyqan ordu rəhbərliyindən Qrenadadakı mövcud təhlükəli vəziyyəti sabitləşdirmək üçün ABŞ Hərbi

Qüvvələrinin oraya girib-girməməsini deyil, bu missiyanı necə yerinə yetirməyi soruşmuşdu. İstər prezident Buş, istərsə də Klinton İraq qoşunlarının Küveytdən çıxarılması, yaxud Kosova albanlarının serblərdən müdafiə olunub-olunmamasını hərbi liderlərlə məsləhətləşməmişdilər. Onlar yalnız bu məqsədlərin daha sürətlə və minimum itkiylə necə yerinə yetirilməsini onlardan soruşmuşdular. Beləliklə, mövcud adət-ənənə və qanunlar Amerika siyaseti və cəmiyyətində orduya məlki nəzarətin möhkəm əsasını müəyyən etmişdir.

**B**u sahədəki Amerika təcrübəsi yenice yaranmaqdə olan demokratik cəmiyyətlərin üzləşdikləri problemlərlə mübarizədə onlar üçün çox dəyərli nümunə ola bilər. Bəlkə də bu problemlərin çoxu hərbi komandirlərin hakimiyyəti ələ keçirmək təhlükəsi ilə bağlıdır. Məlki nəzarəti gücləndirə bilən iki mühüm prinsip mövcuddur. Birincisi, yeni yaranmaqdə olan demokratik ölkələr orduya məlki nəzarətin əsası kimi möhkəm konstitusional özül yaratmalıdır. Bir çox qeyri-müəyyənliliklərinə baxmayaraq, ABŞ Konstitusiyası hərbi səlahiyyətləri qanunverici və icraedici qanadlar arasında bölüşdürülmüşdür və bu bölgünün məqsədi hakimiyyətdən sui-istifadəni aradan qaldırmaqdır. Eyni zamanda, Konstitusiya xalqın seçdiyi məlki lider kimi prezidentin birmənalı şəkildə hərbi qüvvələrin ali baş komandanı olduğunu təsbit edir. Burada ən mühüm məqam odur ki, prezidentin səlahiyyətləri tam şəkildə müəyyənləşdirilmiş və məhdudlaşdırılmışdır, eyni zamanda, Konqres, ABŞ məhəkəmələrinə və elektorata müvafiq səlahiyyətlər verilmişdir. Beləliklə, hərbi qüvvələrin prezidentin əmrində olması digər sahələrin də onun əmrində olması demək deyildir. Prezidentin başlıca məlki statusu ölkənin tarixi təcrübəsindən doğmuşdur. Yalnız dörd prezident – Vaşington, Cekson, Qrant və Eyzenhauer prezident seçiləmdən əvvəl ciddi hərbi karyeraya malik olmuşlar. Onların hər biri hərbi və siyasi funksiyaları bir-birindən ayırmadı və birini digərinə qarışdırıbmamaq zəruriliyini yaxşı başa düşürdü. General Eyzenhauer bu prinsipə o qədər ciddi yanaşındı ki, II Dünya müharibəsi zamanı Avropa-da ittifaq qoşunlarına başçılıq edər-

kən seçkilərdə iştirak etməmiş, heç kimə səs verməmişdi.



İkinci əsas prinsip hərbi xidmətin siyasetçilik deyil, məhz inzibati iş olmasını tələb edir. Eyzenhauerin ordunda olduğu müddətdə səs verməkdən imtina etməsi belə bir inancı əks etdirir ki, hərbi qərarlar siyasi qərarlarla dumanlandırmamalıdır. Generallar siyasi qərarların qəbulu prosesinə cəlb edilməməlidir. Əvəzində onlar siyasi məqsədlərə nail olmaqdə hərbi qüvvədən istifadə və bu işin hərbi cəhətinin uğurları ilə bağlı məsləhətlər verə bilərlər. Hərbi qüvvələrdən istifadə olunub-olunmaması məsələsi isə siyasi liderlərin öhdəsinə buraxılmalıdır.

İkinci prinsipin şərtlərini yerinə yetirmək Konstitusiya müddəalarını təmin etməkdən daha çətindir. Hərbi və siyasi liderlər arasında hakimiyətin bölünməsini müəyyənləşdirən müddəaların Konstitusiyaya salınması ilk uğurlu addım olsa da, əsas problem hərbçiləri yalnız yardımçı vasitə olduqlarına inandırmaqdan ibarətdir. Orduya mülki nəzarət yolunda başlıca maneə hərbiçinin geniş şöhrət qazana bilməsi mədəniyyətidir. Bu mədəniyyə-

ti dəyişdirmək çətin olsa da, orduya mülki nəzarətin təmin edilməsi baxımdan çox zəruri bir işdir. Ancaq o, müəyyən vaxt və maarifləndirmə tələb edir. Mülki liderlərə etibar etməyən köhnə hərbi liderlər mülki rəhbərliklə və onun üçün işləmək arzusunda olan yeni hərbiçilərlə əvəz edilməlidir. Aydındır ki, mülki rəhbərlik xalq tərəfindən seçilsə, xalqın nəzərindəki legitimiliyi onun orduya mülki nəzarəti həyata keçirməsinə kömək edər. Bu, nə qədər çətin bir iş olsa da, güclü demokratik dövlət qurmaq işindən çətin deyildir. Hamiya aydın olmalıdır ki, özünü demokratik cəmiyyətin bir elementi hesab edən hərbiçi son nəticədə zəif yox, daha güclü olacaqdır, cünki onun fəaliyyəti xidmət etdiyi xalqın müstəqilliyini daha dolğun əks etdirəcəkdir. ■

#### Əlavə oxu üçün ədəbiyyat:

*Kenneth C. Allard, Command Control, and the Common Defense.*

*(Yale University Press, 1990)*

*Peter Douglas Feaver, Guarding the Guardians: Civilian Control of*

## DEMOKRATİYA regulərləri



*ABŞ Dövlət Departamentinin Beynəlxalq  
İnformasiya Proqramları Şöbəsi*

<http://usinfo.state.gov>

*Produced by Regional Program Office, Vienna  
(Democracy Paper no. 12/Azeri)*